Koordinatorlar üçün təlimat kitabçası



Bebras Müsabiqəsi - 2024

Təlimatı hazırladı: Leyla Əliyeva

Veb sayt: <u>www.bebras.az</u>

© 2022–2024, ÖzünÖyrən.



Mündəricat

Giriş	2
Koordinatorun qeydiyyatı	3
Koordinator hesabına daxil olma	4
Şagirdlər üçün hesabların yaradılması	5
Hesabların toplu şəkildə yaradılması	5
Müsabiqə zamanı	8
Şagird hesabının tamamlanması	8
Müsabiqədə iştirak	10
Nəticələrə baxmaq	12
Sertifikatların yüklənməsi	13
Koordinatorlar üçün tövsiyyələr	14
Tövsiyyə 1. Mübahisələrin həlli ilə bağlı	14
Tövsiyyə 2. Sinifdə müsabiqənin təşkilinin sürətlənməsinə dair	14
Tövsiyyə 3. Ad və soyadların düzgün daxil edilməsi.	15
Digər suallar	15



Giriş

Bu sənəd "Bebras" İnformatika və Alqoritmik düşüncə yarışının kordinatorları üçün təlimatdır. Yarışın koordinatorları şagirdlərin yarışmada iştirakını təşkil edən müəllimlərdir. Hər bir məktəbdən bir və ya bir neçə kordinator ola bilər.

Koordinatorlar şagirdlərinin iştirakı üçün onlara hesab açır, onların yarışmada iştirakını təşkil edir, məktəb rəhbərliyi ilə yarış əsnasında kommunikasiya qurur, müsabiqədən sonra şagirdlərin nəticələrini elan edir, onların sertifikatlarını verir.

Məktəbdə çalışan istənilən informatika müəllimi yarışmanın öz məktəbləri üzrə koordinatoru ola bilər. İstisna hallarda digər fənn müəllimləri də koordinator olmaq üçün müraciət edə bilərlər.

Koordinatorlar müraciət etdikdən sonra "Bebras" komanda heyəti onların məlumatlarını yoxlayıb təsdiqləyir.

Koordinatorların müraciəti, qeydiyyatı, və yarışı təşkil etmək üçün edəcəkləri işlərin görülməsi üçün təlimatlar bu sənəddə öz əksini tapmışdır.



Koordinatorun qeydiyyatı

Müəllimlər ilkin olaraq http://contest.bebras.az/admin səhifəsinə daxil olmalıdırlar. Bu zaman aşağıdakı səhifə açılacaqdır:

9	Daxil ol	
-	Hesabım var İstifadəçi	
A.	adı Parol Daxil ol Parolumu unutmuşam	A LU
and a	Mənim hesabım hələ yoxdur Koordinator kimi qeydiyyatdan keç	
	Siz beaver4 qoşulmusunuz Server vaxtı: 22:21 (CEST)	R

Əgər müəllim qeydiyyatdan keçməyibsə "Koordinator kimi qeydiyyatdan keç" düyməsini sıxaraq koordinator kimi qeydiyyatdan keçmək üçün müraciət etməlidir. Daha sonra aşağıdakı səhifə açılacaq.

Administrasiya									
Qeydiy	Qeydiyyat (1/2)								
Rayon seç Şəhər axtar Məktəb axtar	yon seç Bakış. Yasamal rayonu 🗸 ər axtar Bakı 🔎								
Daxil olma səhi	Sıfırla Növbəti addım Daxil olma səhifəsinə qayıt								



Burada müəllim şəhər, rayon seçimini daha sonra isə məktəb seçimini etməlidir. Daha sonra "Növbəti addım" düyməsini sıxdıqdan sonra qeydiyyatın ikinci mərhələsinin səhifəsi açılacaq.

Qeydiyya	at (2/2)								
Maktab	Maktab								
Məktəb 225 sayli ta	am orta mekteb								
Şəhər Bakı									
Rayon Bakış. Yas	samal rayonu								
Koordinator									
E-poçt *									
İstifadəçi adı *									
Parol *									
Parol (yoxlama) *									
Ad *									
Soyad *									
Cins	Naməlum 🗸								
	Ovvəlki addım Qeydiyyat üçün müraciət								
Daxil olma səhifəsina	ə qayıt								

Burada isə müəllim xanaları dolduraraq "Qeydiyyat üçün müraciət" düyməsini sıxaraq qeydiyyat üçün müraciət edir. Admin müəllimin qeydiyyatını təsdiqlədiklədikdən sonra müəllimin e-poçt ünvanına təsdiq məktubu gələcək və hesab aktivləşəcək.

Koordinator hesabına daxil olma

Daha sonra müəllim <u>http://contest.bebras.az/admin</u> səhifəsinə daxil olaraq qeydiyyatdan keçərkən istifadə etdiyi istifadəçi adı və şifrəni daxil edərək koordinator hesabına daxil ola bilər.

Daxil ol düyməsini sıxdıqdan sonra koordinatorun əsas səhifəsi açılacaq və görünüş aşağıdakı kimi olacaqdır.



	Administrasiya	Hesab	Çıxış						
\mathbf{P}	225 sayli tam o	orta mekteb							
	Maktabin adı — 225 sayli tam orta n	nekteb			Ür	van Ünvan 1 Ünvan 2 tindeksi Şəhər Bakı Rayon Bakış	.Yasamal rayonu		
	Şagirdlər <u>Koordinatorlar</u> Fayllar idxal et Faylları ixrac et Sənədlər	Koordinatorlar Ad Leyla Ali (<i>Əsas koordinator</i>) Yenl	İstifadəçi adı leyla.test2	Ev telefonu	lş telefonu M	obil telefon	E-poçt leilaaliyevan@gmail.com	Tərəfiq edilb 27-08-2022, 1335h İby Leylə Əliyeval	
					Siz beaver25 qoşulmüsuni Sener vazit (1333 (CEST)				

Şagirdlər üçün hesabların yaradılması

Şagirdlər bölməsinə daxil olmaqla yeni tələbə hesabı yaratmaq olar. Hər bir tələbənin öz hesabı olmalıdır. Bir hesabdan yalnız bir tələbə istifadə edə bilər. Bir hesabı bir neçə tələbə istifadə edə bilməz.

Şagird üçün hesabı yaratmaq aşağıdakı forma vasitəsilə həyata keçirilir.

<u>Şagirdlər</u> Koordinatorlar	Şagirdlər				
Fayllar idxal et Faylları ixrac et Sənədlər	Content name. help_coordinator_stu Ad	S			
	Sinif istifadəçinin dərəcəsi İştirak edib Yalnız mənim şagirdlərimi göstər	Seç ▼			
	Yeni İstifadəçiləri toplu şəkildə ya No_items_found	Filtr sahəsini sıfırlayın arat			

Hesabların toplu şəkildə yaradılması

Təbii ki, bir məktəbdə birdən çox şagird müsabiqədə iştirak edəcək. Bəzi məktəblərdə iştirakçıların sayı yüzlərlə ola bilər. Belə olduqda hər bir şagird üçün bir-bir hesab yaratmaq, əlbəttə ki, çətindir. Ona görə də şagirdləri toplu şəkildə yaratmaq lazımdır.



Şagird hesablarını toplu şəkildə yaratmaq üçün müəllim burada "istifadəçiləri toplu şəkildə yarat" düyməsini sıxmalıdır. Daha sonra bu cür səhifə açılacaq:

225 sayli tam orta mekteb							
Məktəbin adı 225 sayli tam orta mekteb							
Sagirdlər							
Koordinatorlar	İstifadəçiləri toplu şəki	ldə yarat					
Fayllar idxal et	İstifadəçi adı prefiksi	2sto					
Faylları ixrac et	Yaradılacaq istifadəçilərin sayı	10					
Sənədlər	istifadəçinin dərəcəsi	0					
	Sinif						
	Yarat İmtina		a				

Burada istifadəçi adı üçün prefiks, lazım olan şagird sayı və onların sinfi qeyd olunur.

Misal üçün əgər 5-ci sinifdə 30 şagird iştirak etmək istəyirsə, müəllim "Yaradılacaq istifadəçilərin sayı" sahəsinə 30, "Sinif" sahəsinə isə 5 daxil etməklə 5-ci sinifdə oxuyan şagirdlər üçün 30 ədəd hesabı bir dəfəyə yaradacaq. "İstifadəçinin dərəcəsi" sahəsi isə hər bir halda 0 olaraq qalmalıdır.

225 sayli tam o	orta mekteb
Məktəbin adı 225 sayli tam orta n	nekteb
<u>Şagirdlər</u> Koordinatorlar Fayllar idxal et Faylları ixrac et Sənədlər	İstifadəçiləri toplu şəkildə yarat Təzəliklə toplu şəkildə yaradılan istifadəçilərin sayı 30 Daha çox iştirakçı yarat Dayan və istifadəçilərin siyahısını göstər



Burada müəllim "Daha çox iştirakçı yarat" düyməsini sıxaraq yenidən iştirakçı yarada və ya "Dayan və istifadəçilərin siyahısını göstər" düyməsini sıxaraq istifadəçilərin siyahısı olan səhifəyə keçid edə bilər.

"Dayan və istifadəçilərin siyahısını göstər" düyməsini sıxdıqdan sonra yaradılan istifadəçilərin siyahısı açılacaq. Siyahının sonunda **"Excel-ə ixrac et"** düyməsini sıxaraq müəllim siyahını yükləməlidir. Daha sonra şagirdlər siyahıda göstərilmiş **"İstifadəçi adı"** və **"Parol"**dan istifadə edərək öz hesablarına giriş edə biləcəklər.

			Ra	ayon Bakış. Yas
<u>Şagirdlər</u>	Şagirdlər			
Koordinatorlar Fayllar idxal et	Content name: help_coordinator_stu	dent_list		
Faylları ixrac et	Ad			
Sənədlər	İstifadəçi adı	2sto		
	Sinif	5		
	istifadəçinin dərəcəsi	0		
	İştirak edib	Seç 🗸		
	Yalnız mənim şagirdlərimi göstər			
		Filtr sahəsini sıfırlayın		
	Yeni İstifadəçiləri toplu şəkildə ya	arat		
	Ad İstifadəçi adı	istifadəçir	nin dərəcəsi	
	2sto021	0		
	2sto022	0		
	2sto023	0		
	2sto024	0		
	2sto025	0		
	2sto026	0		
	2sto027	0		
	2sto028	0		
	2sto029	0		
	2sto030	0		
			(+) (+)	2/2 → +1
	CSV formatında ixrac et Excel-ə ix	rac et		



Müsabiqə zamanı

Müsabiqə zamanı şagirdlər <u>http://contest.bebras.az</u> ünvanına daxil olduqdan sonra aşağıdakı şəkildə göstərilmiş səhifə açılacaq.



Şagird hesabının tamamlanması

İstifadəçi Hesabına daxil olmaq üçün **"Daxil ol"** linkinə keçmək lazımdır. Bu zaman **İstifadəçi adı** və **parol** soruşulacaq.





İstifadəçi adı və parolu daxiletdikdən sonra, əgər şagird "Qunduz" müsabiqəsində ilk dəfə iştirak edirsə aşağıdakı kimi səhifə açılacaq və ondan öz haqqında məlumatlar (ad, soyad) soruşulacaq.

В	ebras müsabiqəsi		
	Xoş gəlmisiniz	Qaydalar Müsabiqələr	
Sizin xallarınız	Hesab Zəhmət olmazsa, iştirak etmədən öncə bu formanı doldurun Ad Soyad Sinif 5 Yadda saxk		

Məlumatlar daxil edildikdən sonra Yadda saxla düyməsi sıxılır.

Qeyd: Bu hissədə şagird öz ad və soyad yazarkən diqqətli olmalıdır. İlk olaraq o öz ad, soyadını düzgün şəkildə yazmalıdır. Çalışmaq lazımdır ki, Azərbaycan əlifbası ilə yazılsın. Çünki burada yazılan məlumatlar sertifikat üçün əsas məlumat sayılacaq. Ona görə də məsələn, "Əliyev" əvəzinə "Eliyev" yazmaq məqsədəuyğun deyil. Yaxud ad və soyad kiçik hərflə yazılmalı deyil!.

Müsabiqədə iştirak

Növbəti mərhələdə Müsabiqələr linkinə keçilir. Müsabiqələr səhifəsi aşağıdakı şəkildəki kimidir.





Hər bir şagird öz oxuduğu sinif kateqoriyasına uyğun müsabiqəni seçməlidir. Müsabiqəni seçdikdən sonra belə bir səhifə açılır və Start düyməsinə sıxdıqdan sonra şagird müsabiqədə iştiraka başlayır. Bu vaxtdan etibarən şagirdin müsabiqədə iştirak müddəti hesablanmağa başlayır.

В	Hesab çıxış ebras müsabiqəsi Xoş gəlmisiniz Qaydalar Müsabiqələr
Sizin xallarınız	Coşul Bebras Həftəsi 2016 - Cadet (6-7-ci siniflər) Va are about to partake in a competition. As soon as you join, the timer starts! Start



Müsabiqəyə başlayarkən ilkin olaraq məsələlərin siyahısı ekranda göstəriləcək və şagird məsələləri istədiyi ardıcıllıqla seçməkdə sərbəstdir.

В	ebras	müsabiqa	əsi		
Bebras Həftəsi 2016	Bebras Həftə	si 2016			
İlkin Tibbi Yardım	Sınaq rejimi	Sual	Çətinlik		
Rafting Qunduzlar əl verib görüşürlər		<u>İlkin Tibbi Yardım</u> Rafting	A A	Cavablandırılmayıb Cavablandırılmayıb	
Sehirli içkilər Eynizamanlı istinamatlar		<u>Ounduzlar əl verib görüşürlə</u> <u>Sehirli içkilər</u>	A <u>16</u> A	Cavablandırılmayıb Cavablandırılmayıb	
Oğrunu tap		<u>Eynizamanlı istiqamətlər</u> <u>Oğrunu tap</u>	A B	Cavablandırılmayıb Cavablandırılmayıb	
Kartlar və konuslar Velosiped yolları		<u>Kartlar və konuslar</u> <u>Velosiped yolları</u>	B B	Cavablandırılmayıb Cavablandırılmayıb	
Mağara oyunu Segwey		<u>Mağara oyunu</u> <u>Segwey</u>	B B	Cavablandırılmayıb Cavablandırılmayıb	
Kiks kodu Skaner kodları		<u>Kiks kodu</u> <u>Skaner kodları</u>	C C	Cavablandırılmayıb Cavablandırılmayıb	
Qırmızı və Mavi		Ourmuzu və Məvi Kürəciklər	c	Cavablandurulmawh	





İnteraktiv məsələlərdə məsələni həll etdikdən sonra Yadda saxla və ya Save düyməsini sıxmaq lazımdır. Məsələn.:

	아무네 수가 무너 수가 무너 수가 무너 수가 무너 수가		
Official Beaver Challenge 2014 (Junior (5-6-cı siniflər)) Suvarma	Previous Next Dondurma	Time Remaining 33:55	
Sehrli bilərzik Dondurma Yalnız doqquz düymə Maraqlı pəncərələr			
Kənddə internet şəbəkəsi X və O oyunu Şəkil seçimi Abak Diş fırçaları			
Mobil telefonlar Gəmiləri yükləmək Rəssam robot			
Yapışqan robot	Etrasters, Choosials and Emult		
Xortdan	Chocolada, Birawharry	and Smarth	
Bitir	Strawberry, Smurt and Choostater		
	Thomas Board and	Statistics:	
	Sil		

Test xarakterli suallarda isə düzgün cavabı seçmək yetərli olacaqdır.

Şagirdlər Müsabiqədə iştirak vaxtını səhifənin sağ-yuxarı küncündə görə bilərlər.

Şagird məsələləri həll etdikdən sonra (və ya bacardığı bütün məsələləri) "Bitir" düyməsini sıxmalıdır. Daha sonra Bəli seçməlidir.

Bitirdikdən sonra mütləq "Çıxış" düyməsini sıxmaq lazımdır!



Nəticələrə baxmaq

Koordinator yarışma bitdikdən sonra nəticələrə baxa bilər. Bunun üçün sol tərəfdə yerləşən menyudan "Faylları ixrac et" səhifəsinə keçid etmək lazımdır.

		Şəhər Bakı Rayon Bakı ş. Yasamal rayonu	
Şagirdlər Koordinatorlar	Faylları ixrac et		
Fayllar idxal et	Content name: help_coordinator_expo	nt_list	
Sənədlər	Ad	Mūsabiga: Bebras Haftasi 2016	
	Şagirdlər	Nəticələr	
	Bebras Həftəsi 2016	Bebras Həftəsi 2016-Nəticələr.xlsx	
		Cadet (6-7-ci siniflər)-Nəticələr.xlsx	
		Sertfikatlar (Multipage PDF)	
		225 sayli tam orta mekteb Sertfikatlar.pdf	
		Cadet (6-7-ci siniflər) Sertfikatlar.pdf	
		Sertfikatlar (Single page PDFs in ZIP file)	
		👜 Bebras Həftəsi 2016-Sertfikatlar.zip	
		Bebras Həftəsi 2016-Cadet (6-7-ci siniflər)-Sertfikatlar.zip	

Bu səhifədən koordinator əvvəlcə müsabiqənin adına klikləyərək daha sonra isə "Nəticələr" excel faylını yükləyərək nəticələr ilə tanış ola bilər.

Sertifikatların yüklənməsi

Koordinator həmçinin "Faylları ixrac et" səhifəsindən əvvəlcə müsabiqənin adına klikləyərək daha sonra isə "Sertifikatlar" excel və ya zip faylını klikləyərək sertifikatları yükləyə bilər.

Koordinatorlar üçün tövsiyyələr

Bu tövsiyyələr koordinatorların işini rahatlaşdırmaq və vaxta qənaət üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, dərs vaxtı cəmi 45 dəqiqə və müsabiqə vaxtı 40 dəqiqədir, o zaman hər kiçik məqama itirilən dəqiqələr birlikdə kifayət qədər vaxt itkisinə səbəb ola bilər. Ona görə də bu tövsiyyələrdə müəllimlərin vaxta qənaəti üçün öz təcrübəmizdən olan bəzi məqamları paylaşmağımız məqsədəuyğun hesab oluna bilər.



Tövsiyyə 1. Mübahisələrin həlli ilə bağlı

Baş verə biləcək hər hansı bir anlaşılmazlıq, sonradan edilən şikayət, narazılıq və s. ilə bağlı hər hansı araşdırmaya ehtiyac olarsa, işinizi ehtiyatlı görmək üçün, hər ehtimala qarşı tələbələrə parollarını verərkən həmin çap etdiyiniz cədvəldə də tələbənin adını, soyadını, sinfini özünüz üçün qeyd edin. Sonradan araşdırmaya ehtiyac olduqda uzlaşdırma üçün bu siyahı Sizə lazım ola bilər.

Tövsiyyə 2. Sinifdə müsabiqənin təşkilinin sürətlənməsinə dair

Təbii ki, hər bir şagirdə yaxınlaşıb onun parolunu daxil etmək, və ya daxil etməsini gözləmək vaxt aparan bir işdir. Ona görə Siz Exceldə olan cədvəlin şriftini kifayət qədər böyüdün (18–24 arası). Daha sonra istifadəçi adı və parolların sütünlarda tamamilə yerləşdiyinə əmin olun. Əgər yerləşməyibsə sütunları böyüdün. Daha sonra bu siyahını yenidən çap edin. Sonra sətir–sətir qayçı ilə kəsin. Nəticədə hər bir şagird üçün istifadəçi adı və parol kiçik kağız parçasında yazılmış şəkildə olacaq. Müsabiqə başlayan kimi bir–bir şagirdlərə paylayın və beləcə vaxtınıza qənaət etmiş olacaqsınız.

Tövsiyyə 3. Ad və soyadların düzgün daxil edilməsi.

Şagirdlərin adları daxil edilərkən düzgün yazıldığına diqqət edilməlidir. Məsələn, "Məmmədov" yerinə "Mammadov", "Mamedov" və ya "Memmedov" yazmaq məqsədəuyğun deyil. Yaxud ad və soyad kiçik hərflə yazılmalı deyil! Çünki sistemə ad və soyad necə daxil edilibsə sertifikatda da elə yazılacaq. Bu problemin baş verməməsi üçün ad və soyadın ən başdan düzgün yazılması lazımdır.

Digər suallar

Hər hansı digər suallar olarsa <u>https://bebras.az/contact</u> səhifəsindən bizimlə əlaqə saxlayın. Bizim əməkdaşlar sizə yardım edəcəklər.

